

Azərbaycan dünyaya multikulturalizm dəyərlərinin yaşadılması, sülh, əməkdaşlıq və tərəqqi nümunəsidir

Hər bir millətin imzası onun milli-mənəvi dəyer və mədəniyyəti-ni ehtiva edir. Başarı mədəniyyət işe sivilizasiyalarn qitələr, regionlar, xalqlararası əlaqələrin genişlənməsi, bir-birini zənginləşdirmesi ve derinləşdirmesi sayesində formalasır.

Azərbaycan Avropa və Asiya qitələrinin temas nöqtəsində yerleşdiyi üçün iki böyük sivilizasiya və mədəniyyətlərin əlaqələrin-də bir körpü rolunu oynayır. Bu qovuşuda xalqımız her iki qite nümayəndələrinə insani dəyerlərin müxtəlifliyinin təcəssümü kimi yanaşıb və multikulturalizmi bəşəri varlığı yaşadan və inkişaf etdirən bir amil kimi qəbul edib. Buna görə de Azərbaycan tarixen bu xüsusiyyəti özündə ehtiva edən mentalitet sahibidir.

Müsəir dönyamızda qlobal proseslərdə əlaqə və əməkdaşlıq qazanılmazdır. Bu gün hər bir dövlətin inkişafı, siyasi sa-bitliyi və sosial rifahı üçün qarşılıqlı maraqları temin edən əməkdaşlıqla yanaşı, multikultural dəyerlərin qəbulu və inkişafı həyati shəhəriyyət kəsb edir. Bu məsəle günün gündündən daha da keskin şəkildə öz həllini teab edir. Azərbaycan Prezidenti İlham Əliyev dünyada baş verən iqtisadi və maliyyə böhranından daha təhlükeli, toqquşmalar menbəyi olan mənəvi böhran bəredə deyib: "Hə-sab edirəm ki, bu gün müsəir dünyada mənəvi dəyerlər haqqında daha çox danışmaq la-zimdir. Çünkü həm Yaxın Şərqi, həm Avropada, MDB məkanında yaşınan böhranlı vəziyyət, o cümlədən mənəvi dəyerlər üzrində yaramıb. Mü-naqışlar bir çox hallarda bu səbəbdən qayaqlanır. Ona görə bəzək Azərbaycanda, elbette ki, bütün məsələləri dərindən təhlili edərək, ölkəmiz üçün, xalqımız üçün en meqbul, en yaxşı variantı seçirik və seçəcəyik". İlk baxışdan çox cəlbədicili və mütəraqqi proses kimi görünen qloballaşmaya öz si-yasi və diger maraqlarını gözleyen böyük beynəlxalq güclər tərəfindən coxlu problem getirilib. Dünyada milli dini zəmində, hətta mənşəblərəsi belə zəmində gərginlik və toqquşmalar genişlənib. Yaxın Şərqi "əreb böhranı"ndan sonra qurumaya qan gölü yaranıb. Qloballaşma fonunda müsbət proseslər də qabarlı nəzəre çarpır.

Bele ki, dövlətlərəsə, mədəniyyətlərəsə ünsiyət və in-teqrasiya prosesi dayanmayıb. Azərbaycan dünyaya inkişaf, bərgəyəşəysə, sülh, sabitlik getirən beynəlxalq əməkdaşlıq və integrasiya yolu ilə inamla irəlliylər. Qlobalizasiya səraittin-de iqtisadi əməkdaşlıq, mədəniyyətlərəsə dialoq, humanitar forumlar, kültəvi turizm, idman və basqa genişməyişi tədbirlər dövlət və xalqlar arasında dialoq, tərəqqiye, yaxınlaşmaya və stabilliyə güclü təsir edən amillərdir. Ölkəmiz inkişaf, sülh, bərgəyəşəysə, əməkdaşlıq üçün nümunəvi fealiyyət mesajları verir. Hazırda beynəlxalq məqrasiya prosesi davamlı surətdə genişlənir. İqtisadi əlaqələrin sürətli genişlənməsi, turizmin durmadan inkişafı, müteəssis mühəbadisi, təbibli fəlakətlər, siyasi, dini milli zəminda toqquşmalar neticəsində baş verən köçkünlər dalgası, miyazına görə dünya xalqlarının birinci köçü ilə müqayisə edilə bilər. Bu gün heç-də sənigməyən "məqrasiya axını"na təqribən bir milyarddan çox insan cəlb olunmuşdur. Ölkəmiz də bu prosesdən kənar da qalmamışdır. Azərbaycanın iqtisadi əməkdaşlığının daimi genişlənməsi, beynəlxalq transmİlli səhifelerin reallaşması, yeni layihələrin icrasına start verilməsi, iqtisadiyyatın coxsəxiliyinin temin edilməsi üçün dəfə dövlətlərin müvafiq qu-rumlari ilə əməkdaşlıq səraittinde fealiyyət, kapital yönəldilmesində donor ölkəyərə qeyrilməsi, xarici investorlər üçün

cəlbədiciliq məqrasiya prosesi-ne çox güclü təsir edir. Beləliklə, ölkəmizdə turizmin davamlı inkişafı, TANAP, Bakı-Tbilisi-Qars demir yolu layihələrinin icrası bu prosesdə də güclü stimul verəcəkdir. Bele ki, pozitif proseslər çərçivəsin-de zövqlər, qanunlar, insanların həyat tərzi, məsiət, mədəniyyət, istehsal və istehlakında bir ümumi nöqtə yaranır. Beləliklə, ümumi bir maraq ətrafında vahid hədəfə təref strateji istiqamət formalasır. Sanki bəşəriyyət ümumi sərvətin və dəyərlərin vahid bir istehlakçısına çevirilir. Bu proses cəlbədiciliq rövşənədə də müəyyən qüvvələr milli sadələrin dağılmışına və dünya standartlarını öz çərçivələri daxilində formalasdırırmışa çalışırlar. Milli pulla böyür-böyüre beynəlxalq valyuta fealiyyəteddir. Beynəlxalq təşkilat, şirkət, firma və s. transmİlli qu-rumluların nümayəndələri müxtə-lif millət və xalqların üzvləri bir ölkənin adamları kimi yanaşı çalışırlar. İsteklər, ideyalar, maraqlar hətta eqdə və bir çox məsələlər də həmin böyük prosesdə qloballaşır, bu axında tədricen dünya vətəndaşı anlayışı yaranır, kütləvişlər, ilk ba-xışda pozitiv görünən bu proses sanki dünyani hamı üçün bir böyük vətəna çevirir.

Bu qarışılınmaz kimi görünən proses öz milli mədəni dəyerləri, xüsusiyyətləri, müsi-qisi, idmanı, turizmi, xüsusən milli mənsubiyəti və mədəniyyət ferqliyinini özündə ehtiva edən multikultural dəyerləri ilə qoşulmayan xalq, millət özgər-leşir və tarixin səhifelerindən imzasını itirə bilər, qloballaşmanın makro və mikro təzahür-lərini görmədən müsbət və mənfi təsirlərini araşdırmadan bu axına qoşulmaq zərər getirir.

Azərbaycan bu davam edən axına hansı mənəvi vəsaitlə qoşulub? Dövlət xalqımızın milli-mənəvi dəyerlərini qoruma-la və dünyaya təqdimləri bu beynəlxalq prosesdə çox feal işt-işli.



rak edir. Azərbaycan bu gün artıq dünyada beynəlxalq Hu-manitar dəyerlərin təbliği, mədəniyyətlərəsə dialoq Mərkəzine çevrilib. Xalqımızın mənvi-mədəni sərvəti olan Novruz bayramı, İçərisiñən Qobustan tarixi mədəniyyət qoruğu, məgam, tar, saz, Azərbaycan ke-ləgəyi və s. UNESCO-nun mədəni irs fonduna daxil edilib. "Bakı-2015" ilə Avropa Oyunları-piyataxtimizda çox böyük uğurla keçirilmiş və standartları en yüksək seviyyədə təqdim edilmişsi sayesində onun məşhurlarının bundan sonra Atəşgah məbedində yandırılmasına verilən qərar da xalqımızın xalqlar içinde özünü təsdiq və özünəməxsus imzasının təcəssümüdür.

Bu gün "zəngin" və "yoxsul" ölkələrin həyat seviyyəsində fərqlər artır, qloballaşma dövlətlər arasında sədləri aradan qaldırır, sosial münasibətlərə öz iradesini təqdim edir, yeni məcraya salır, milli özünəməxsusluğunu yeni dünyagörüşü çərçivesi ilə mehdudlaşdırır. Bele prosesdə milli-mədəniyyət və ənənələrin prioritət təzahürləri görünmədən, hiss edilmədən güzil suretdə zaman-zaman dağılırlar, millət yaxud xalq özünəməxsusluqdan uzaqlaşır. Bele-

liklə, coğrafi mövqeyindən, iqtisadi əsaslı olmayaraq cəmiyyət özgələşir.

Azərbaycan rəhbərliyi qlo-ballaşmanın mənfi və müsbət məyillişinin çox aydın Görür və ölkənin bu beynəlxalq prosesə öz milli-mənəvi dəyerlərinin mü-hafizə etməklə qoşulmasını təmin edən siyaset yürüdür.

Dövlət başçısı xalqımızın mil- li-medəni dəyerlərinin qorunacağı və nəsildən-nəsilən tövürlə-cəyi bərəde deyib: "Bir məsələni de vurğulamaq istəyirəm, milli, dini dəyerlərimiz bizim üçün Atesgah məbedində yandırılmasına verilən qərar da xalqımızın xalqlar içinde özünü təsdiq və özünəməxsus imzasının təcəssümüdür.

Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənperver insan, öz vətənini, milletini seven böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa milletdən olan insanlara hörmətə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gəncələrimiz bax, bu ruhda terbiyə olunmalıdır. Biz gəncələrimizi kənar təsirlərdən qorunmalyıq".

Ataş CƏBRAYILOV,
"Respublika".